

Azərbaycan Respublikası Məllyva Nazirliyi ilə razılaşdırılmışdır
Azərbaycan Respublikası Vergilər Nazirinin
30 dekabr 2005-ci il tarixli F-363 N-lı əmri ilə təsdiq edilmişdir.

“MƏNFƏƏT VERGİSİNİN BƏYANNAMƏSİ” NƏ ƏLAVƏ N2 TƏRTİB EDİLMƏSİ QAYDASI

Əlavədə qeyd olunası məlumat olmadığı halda, yəni bəyannamənin müvafiq sətrlərində göstəricilər qeyd olunmamışdırsa Əlavə təqdim edilmir.

Əlavə Vergi Məcəlləsinin 103-cü maddəsinə əsasən «Mənfəət vergisi»nin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən aşağıdakı kimi doldurulur:

Əlavənin əvvəlində göstərilən «Qeyd»dakı «verilmiş formanın tərtib edilməsi qaydalarını oxuyun» və «+ . / , % Z simvollarından istifadə etməyin, böyük çap hərfərlər qara və ya göy diyrəckli qələmlə doldurun» tövsiyyələrə ciddi əməl olunmalıdır.

Əlavəni doldurulkən qaralamaclar və düzəlişlərə yol verilmir.

Təqdim olunmuş Əlavədə aparılan hesablamalardaki riyazi şəhərlər vergi orqanı tərəfindən düzəldilir və kompyuter program vasitəsi ilə düzgün hesablanmış vergi məbləğləri braba baza göstəricilərinə daxil edilir.

- «Qeyd»dən sonrakı «Əlavənin təqdim edildiyi vergi orqanının adı» satırın xanalarında böyük çap hərfərlər ilə hər xanada bir hərfələ qeydiyyatda olduğu vergi orqanının adı yazılımalıdır.

Misal:

Əlavənin təqdim edildiyi vergi orqanının adı

IRLI VƏRGİ ÖDƏYİCİLERİ İLƏ İŞ ÜZRƏ DEPARTAMENT

Bölme I. Vergi ödəyicisi haqqında ümumi məlumat.

- 1 sətrin «VÖEN» xanalarında (hər xanada bir rəqəmle) vergi ödəyicisinin VÖEN-i yazılır;

Misal:

1 VÖEN 1 7 5 2 1 0 0 0 0 1

- 2 sərdə «Vergi dövrü», «A» işarəsindən sonra dörd rəqəmli xanalarda Əlavənin hansı hesabat ilinə aid olduğu (hər xanada bir rəqəmle) il yazılır.

Misal: Əgər Əlavə 2005-ci il üzrə tərtib edilirsə, bu halda xanalar aşağıdakı qaydada doldurulur:

2 Vergi dövrü A 2 0 0 5
II

Bölme 2. Vergi ödəyicisinin xaricdə olan bank hesabları barədə məlumat

- Bəyannamənin 2-ci bölməsinin 1-ci «Sətrin kodu» sütununun xanasında hesabın sıra nömrəsi, «Ölkənin və şəhərin kodu» sütununun xanalarında hesabın açıldığı ölkənin və şəhərin kodu (hər xanada bir rəqəmle), «Bankın adı» sütününün xanalarında hesabın açıldığı bankın tam adı (hər xanada bir hərfle), «hesabın tipi» sütununun xanalarında hesabın cari, ssuda, depozit və s. olduğu (hər xanada bir hərfle), «Hesabın nömrəsi» sütununun xanalarında hesabın dəqiq nömrəsi (hər xanada bir rəqəmle) göstərilir.

Misal: «A» müəssisəsinin 2005-ci ilin sonu vəziyyətinə Böyük Britaniyanın London şəhərində yerləşən «Barklay» Bankında cari ABŞ dolları 222222USD3434 hesabı vardır. Bu halda «Sətrin kodu» sütununun, «Ölkənin və şəhərin kodu» sütununun, «Bankın adı» sütününün, «hesabın tipi» sütununun, «Hesabın nömrəsi» sütununun xanaları aşağıdakı kimi doldurulur:

Sət	Ölkənin rin ve kod	şəhərin u kodu	Bankın adı	Hesabın tipi	Hesabına nömrəsi
<input type="checkbox"/> 1	2 5 3 3 2		BARKLAY BANK	CARI	2222222USD3434
<input type="checkbox"/> 8					

- Əlavənin *Vergi ödəyicilərinin məsuliyyəti hissəsində* - zolağın aşağı hissəsində soldan sağa göstərilmiş birinci «*hüquqı şəxsin rəhbərinin*», ikinci «*baş mühəsibin*», üçüncü «*bəyannaməni tərtib edən məsul şəxsin*» çərçivələrdə vergi ödəyicisinin rəhbərinin, baş mühəsibinin və bəyannaməni tərtib edən məsul şəxsin soyadı, adı və atasının adı (çərçivələrdən kənara çıxmadan) yazılmışla onlar tərəfindən imzalanır. Əlavə rəhbər şəxs tərəfindən imzalandıqdan və möhürülsə təsdiqləndiğden sonra möhürün aşağı hissəsində olan «*Əlavənin tərtib edilmə tarixi*»nə dair xanalarda tərtib edilmə tarixi qeyd olunmalıdır.

Misal: «A» müəssisəsi 2005-ci il üzrə mənfəət vergisi bəyannaməsinə Əlavə №2 müəssisəsinin rəhbəri tərəfindən 14.03.2006 tarixdə imzalamışdır. Bu halda, «əlavənin tərtib edilmə tarixi» xanasında tarix aşağıdakı kimi yazılır:

1 4 0 3 2 0 0 6
gün ay il

- Vergi orqanı tərəfindən *Əlavənin qəbul edilməsi №-si və tarixi* çərçivəsində daxil olma tarixini və qeydiyyat nömrəsini göstərilir.

Əlavənin qəbul edilməsi №-si və tarixi çərçivəsində aşağıdakı Əlavə №2-ni qəbul edən şəxsin soyadını, adını və atasının adını (çərçivədən kənara çıxmadan) yazılmışla imzalanır.

- Əlavədə göstərilmiş *«poçt ştampelinin vurulma tarixi»* xanalarında bəyannamə poçt vasitəsilə göndərildiyi halda zərfin üzərinə vurulmuş poçt ştampelinin tarixi yazılır.

Misal A müəssisəsi 2005-ci il üzrə mənfəət vergisi bəyannaməsinə Əlavə №2 poçt vasitəsilə təqdim etmiş və bəyannamə qoyulmuş zərfin üzərinə poçt ştampelinin tarixi «14.03.2006» vurulmuşdur. Bu halda, vergi orqanı tərəfindən bəyannamənin *«poçt ştampelinin vurulma tarixi»* xanasında tarix aşağıdakı kimi yazılır:

1 4 0 3 2 0 0 6
gün ay il

- *«Poçt ştampelinin vurulma tarixi»* çərçivəsindən aşağı sağ klüçdəki «xüsusi otağın ştampı» çərçivəsində ştamp vurulur.

Bəyannaməyə əlavə vergi orqanına birbaşa təqdim edildikdə poçt ştampelinin vurulma tarixi üzrə xanalar doldurulmur. Bəyannamə internet vasitəsi ilə təqdim edildikdə vergi orqanlarına aid olunan xanalar doldurulmur.